

Mais Əmrəhov
(AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu)

ERMƏNİ FAŞİZMİNİN SİMVOLU NJDENİN "TSEXAKRON" ERMƏNİ MİLLƏTÇİ İDEOLOGİYASI VƏ ONUN ƏSAS İDEYALARI

Açar sözlər: Faşizm, erməni, erməni millətçi ideologiyası, Tsexakron təlimi

Giriş. Araşdırmałarda məlum olur ki, 1920-ci illərdə Almaniyada olan diasporlar arasında erməni diasporu hörmət edilən və sayılan diasporlardan biri hesab olunurdu. 1928-ci ildə Berlinin küçələrindən birində yerləşən məktəb, mətbəə, mühacir şurası mərkəzi və mədəniyyət mərkəzi "Erməni" adlanırı. Berlin universitetində K.M.Noyman və A.Muradyan kimi professorlar işləyirdi. Şərq xalqlarının dili və mədəniyyəti üzrə mütəxəssis, onlarla kitabın və məqalənin müəllifi Artaşes Abeqyan 1926-ci il-dən 1936-ci ilə kimi Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir. Bununla belə ikinci dünya müharibəsi ərefəsində ermənilər Almaniyada ali irqin tərəmələri hesab edilmiş və antierməni əhvali-ruhiyyəsi vardi. Bu səbəbdən də, vəziyyəti təhlil edən erməni ziyyalılarının Almaniya rəhbər dairələri ilə yaxınlaşmaq cəhdləri uğursuzluqla nəticələndirdi. Çünkü Hitlerin almanlarıñ ali irqin nümayəndələri olması nəzəriyyəsi də maraqlı faktlara söykənirdi. Bu məsələyə aydınlıq gatırmək üçün A.Hitlerin bioqrafiyasına nəzər salmaq lazımdır.

Almaniyadan nasist partiyasının və dövlətin başçısı **Hitler Adolf (Şikliqruber) (1889-1945)** 1889-cu ildə Avstriya ilə sərhəddə yerləşən Lintse şəhərində anadan olmuşdur. Adolf Hitler 16 yaşında məktəbi tərk edərək 1907-1908-ci illərdə Vyanadakı Təsviri İncəsənət Akademiyasına daxil olmağa cəhd etərə də, uğursuzluğa düşər olmuşdur. Bir müddət-5 il tənha yaşıyan Hitler 1913-cü ildə Avstriya ordusunda xidmətdən boyun qaçırmak üçün Münhenə getmiş, 1914-cü ildə "həddən artıq zaif olduğuna görə" orduya yarasız hesab edilsə də, 1914-cü ildə Almaniya Rusiya ilə məhərabəyə başlayanda könülli orduya yazılır, piyada alayında xidmət edir, igidiyinə görə iki dəfə birincisi dərəcəli "Dəmir xəç"la təltif edilir.

Hitler 1918-ci ildə Bavariya Sovet Qırımı ordusunun tərkibində olan ikinci korpusda yefreytor rütbəsi alır. Millətçi və antisemit "nəzəriyyə"lərinin qatı tərofdarı olması ilə fərqlənir. 1919-cu ilin payızında A.Drekslerin təşkil etdiyi "Alman fəhlə partiyasına" (sonradan "Alman nasional-sosialist fəhlə ittifaqı") daxil olur, 1920-ci ildən "Alman nasional-sosialist fəhlə partiyası"nın liderinə çevrilir. 1923-cü ildə "pivoxana qiyamı" adlandırılan dövlət çevrilişi cəhdinə görə həbs olunan Hitler həbsxanada təməş olduğu Rudolf Gesslə birlikdə "Mein Kampf" ("Mənim mübarizəm") kitabını yazar.

Nasizm ilham mənbəyini "**Thule Cəmiyyəti**"ndan almışdır. R.Eppersona görə "Thule Cəmiyyəti"ndə Semit xalqların etiqad etdikləri Aya əks qoyularaq... arıların müqəddəs rəmzi qismində günəş birinci rol oynayırdı... Açıq saç rəngli və göy gözlü arılərin özüne də bəşər övladının bəyaz tərəfini cəhiva etdiyinə əmin olan Fürer, qara saçlı və dərisinin rəngi tünd olan Yəhudî xalqının timsalında bəşər övladının qaranlıq tərəfini görürdü... Hitler maddi dünyanın natomiz element-lərini qırmağı öz üzərinə götürdü. (8)

Nasist partiyasının və "Thule Cəmiyyəti"nin əsasını qoyanlardan biri **Dietrich Eskart** idi. Eskart inamlı satanist, ince sənətlərin və Qara Magiya ayinlərinin bilicisi idi. Eskart ölüm ayağında demişdi: "Hitlerin ardınca gedin. O oynayacaq, lakin yalnız mənim musiqim altında! Mən onu "Gizli Təlimə" ithaf etdim, görünmə mərkəzlərini ona açdım və ona Qüvvələrlə ünsiyyəti vasitələri verdim. Mənim barəmdə hüzn saxlamayın: mən tarixə istənilən almandan daha çox təsir göstərmişəm". (6.c.398-399)

Analitiklər hesab edirlər ki, Hitlerin qüvvəsinin başqa mənbələri də olmuşdur. Məsələn, psixoanalitik Valter Langer "The Mind of

Adolf Hitler" ("Adolf Hitlerin ağı") kitabında yazır: "Hitlerin nasıl şəcərisinin tadıq olunmasında böyük qarşılıqlı var. Adolfun atası Aloiz Hitler Mariya Anna Şikligruberin qeyri-qanuni oğlu idi. Belə hesab etmək qəbul olunub ki, Aloizin atası Johann Georg Hiedler idi...".

Aloiz 40 yaşındakı familyasını dayışma-mış, annesinin familyasını daşıyım və qanunu-tanınmamışdır. Aloizin atasının Johann Georg Hitler olduğuna şübhə ilə yanaşanlar vardır. Lakin Avstriya kanserinin göstərişinə uyğun olaraq arasdırmadan məlum olmuşdur ki, **Mariya Anna Şikligruber** Vaynada yaşıyarkən hamilə qalmışdır. Həmin dövrədə baron Rothsildin evində xidməti İsləniş, hamilə olduğunu bilən kimi o Spitala gəndərmiş və Aloiz burada dünyaya gəlmİŞdir. (9)

Hitlerin babasının yəhudiliyi olması haqqında fikirlər vardır. Məlumdur ki, Hitler II dünya müharibəsinə Avstriyaya daxil olmaqla başladı. Ralf Epperson hesab edir ki, Hitler Avstriyaya iki sahəbdən yola düşmüştür. Mülliif yazır: "...Hitlerin onun Rothsildilərinin nəşlində olduğunu bilən Dolfusususundur və özünün aśıl-nəcabatı ilə alaqlı sənədləri yox etmək istəmişdir". (6.c.401)

Hitler 1923-cü ildə "Mein kampf" ("Mənim mübarizəm") kitabında öz istəklərini açıqlamışdır.

Hitlerdə yəhudilərə qarşı mənfi münasibətin formalşamasının sabobları xüsusi maraq kəsb edən məsələlərdəndir. İlk növbədə onun mütləkisi onu buna sövq etməsidir. Bavariya şairi Ditrix Ekhart, Baltika almanı Maks Erin von Şöyner-Rixterin və Alfred Rozenberqin bu məsələdə təsiri böyük olmuşdur. Maks Erin von Şöyner-Rixter və Alfred Rozenberq onda "rus bolşevik yəhudiliyi" fikrini yaratmışdır (7.c.37). Hitler özü də "Mənim mübarizəm" əsərində onun nəsional-sosialist fikirlərinin formalşamasında Şöynerin və sosialist-xristian Lünterin təsiri olduğunu etiraf etmişdir. (7.c.16)

Yuxarıda qeyd olunanları bilən erməni zi-yalıları Almaniyada anti-erməni əhvali-ruhiyyəsinin artığı dövrədə erməni xalqının antropologiyası və tarixinin öyrənilməsi üzrə xüsusi komitə formalşdırılmışa töşəbbüs edirlər. Erməni tarixçisi E.Abramyan iddia edir ki, "anti-erməni tabliğatını Türkiyə maliyyələşdirdiyindən və həmişə müdafiə etdiyindən" (1.s.31) al-

man rəhbər dairələrinə yaxın düşmək mümkün olmamışdı. SSRİ ilə müharibə başlığında "ermənilər etibar etmək ırzı", "onlar xəstədir-lər" fikirləri saşandırılmışdır" (1.s.32). Bu fikirlər erməni mühacir nümayəndələrini təşviş salırdı. Buna görə də, masələni öyrənən qrupun yaradılmasına başlanıldı və bəş ay sonra Hitlerin masası üstüna Rozenbeqin məruzə-he-sabati qoyuldu.

Məruzədə elmi mənbələrdən olan iqtibas-larla ermənilərin **A r i** mənşəyindən olması əsaslandırlaraq bildirildi ki, ermənilər hind-avropana xalqlarına addırıllor və qədim "ari"lərin birəsə törməli hesab olunurlar. Məruzəda Da-ranın ordusunda erməni qoşunları olması, o cümlədən qədim fars yazılarından yüzlərlə fakt və arqumentlər gətirilir və bu salnamələrdə qoşunların "Erməni torpağından olan arilar ordusu" adlandırdığı əsaslandırılır. Mühəribəyə qədərki 20 il ərzində və müharibənin sonlarında Almaniyada ermənilər, onların dili, qədim tarixi, arılarla maxsusluğu və 1915-ci il soyqırımı haqqında onlarla kitab naşır oldu. Bu kitablar arasında ermənilər, onların tarixinə həsl olunan "Ermənilik-arılık", "Ermənilər və Ermənistən", "Ermənilər ümumi mübarizə", "Zeytun", "Ermənilər və almanların tarixi dostluğu", "San arilar bax!", "Bizim könlüllürimiz tarihi rolu" və başqalarını göstərmək olar. (1.s.32)

Nöticədə Berlin, Münxen, Buxarest, Sofiya və digər Avropana şəhərlərində fəaliyyət göstərən erməni milli gənclər toşkalı, yaxud nəsidi və faşist təşkilatları, Bolqarıstan və Ruminiyada, 1934-cü ildə Garegin Njde tərəfindən əvvəl ABŞ-də, sonra Avropana ölkələrində "**Tsexakron**" üzvləri adlanan toşkalı, erməni milləti-lerinin döyüş qrupu formalşdırılmışdır.

Kimdir Garegin Njde? Dro Kanayanın məsləkədəşı və azərbaycanlılarıñ düşməni onun Garegin Njde (osil adı Garegin Yegișe Ter-Harutyunyan) 1886-cı il yanvar ayının 1-də İravan quberniyasının Naxçıvan qazasının Güzənt kəndində (indiki Babək



rayonu) anadan olmuş, Azərbaycan torpağının nemətləri ilə böyüdü. Naxçıvan şəhərində rus məktəbini bitirən Garegin Tiflis rus gimnaziyasında təhsilini davam etdirmiş, 17 yaşında Ermani Liberal Hərəkatına qatılmış, qısa bir müddədən sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburq'a getmişdir.

1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsindən daxil olan Garegin 1904-cü ildə təhsilini yarımqi qoyaraq erməni millətçilərinə qoşulmuş, Osmanlı imperiyası və çar Rusiyasına qarşı olan Ermani Beynəlxalq hərəkatına daxil olmaq üçün Cənubi Qafqaza geri dönmüşdür. 1906-cı ildə Bolqarıstanə gedən Njde, 1907-ci ildə şəhərdə əsgəri hazırlığını tamamlamışdır. (11)

1908-ci ildə "Daşnakşütün" a daxil olaraq **NJDE laqəbinin (Njde-Əhdəsi cəlav vətan)** alması Garegin Yegrem Xan və Mustafa Sebastianla bərabər "Gənc türkələr" inqilabından iştirak etmişdir. 1909-1910-ci ildə Cənubi Qafqaza geri döndən Njde ruslar tərəfində tutulur və 3 il həbsədə yatar. 1912-ci ildə general Andranik Ozanian ilə bərabər Trakiya və Makedoniyanın azadlığı üçün Balkan vuruşlarında Osmanlı imperiyasına qarşı Bolqar ordusunun "Makedon-Adriyanopol Könülli dəstələri" adı altında Erməni təboru yaradır. Drastamat Kanayanın (Dronun) başçılıq etdiyi erməni könülli dəstəsinin komandir müavini təyin olunan Njde 1915-ci ilin mayında 3-cü dərcəli "Müqəddəs Vladimir", 4-cü dərcəli "Müqəddəs Anna" ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərcəli "Georgi xaçı" ilə təltif olunmuşdur. İkinci Balkan müharibəsində yaranan Njde Bolqarıstanın "Cəsədər xaçı" ilə mükafatlandırılmışdır. (12)

1933-cü ilin yayında ABŞ-a köçən Njde Tanderqyanə türk soñisi Muxtar bayın öldürüləməsində kömək edir. ABŞ-da Njde "**Tsexakron**" hərəkatını təsis edir və 1937-ci ildə "Daşnakşütün"un sıralarında ayrılaraq faşist Almaniyası ilə əlaqlar yaradır, Rozenberqə gö-rüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

Razılışmaya görə Türkiyə dövlətinə qarşı hücum etmək üçün ermənilər Hitler Almaniyası üçün 100 min adam toplamalı idi. Bütün bu məsələlər detalları ilə erməni-alman razılışmasında "Gertrud" planında əksini tapmışdır. Əvvəzin-

da ermənilərə Şərqi Anadolu və Kilikiya vad olunmuşdur. (3)

"**Tsexakron**"-erməni dilində irq və din sözlərinin birləşməsidir. Garegin Njde (Garegin Ter-Harutyunyan) tərəfindən ortaya atılan bu hərəkətə Tsexakron, onun ideoloji təliminə isə Tsexakronutyun (Tsexakronizm) adı verilib. Tsexakronun əsaslı erməni faşizmidir və dünya ermənilərinin türkləri və Türkiyəyə qarşı davranışlarının təməlində Garegin Njdenin düşüncələri yer alıb. Erməni araşdırmacısı Smbat Hovhannisiyan özünün "Tsexakronutyun və faşizm" adlı məqaləsində bu təlimi faşizmə müqayisə edərək onun daha irqci olduğunu öna sürür. Bu təlimi irqci təlim olaraq qiymətləndirənlər də qodur. (13)

Erməni irqci yaddaşı, Tsexakron özü də heç bir asası olmayan bir qorxu üzərində qurulub-sənki 20-ci əsrin sonunda azərbaycanlılara qarşı töredilən vahşiliklərin etiraf edilmişədir. 1909-1910-ci ildə Cənubi Qafqaza geri döndən Njde ruslar tərəfində tutulur və 3 il həbsədə yatar. 1912-ci ildə general Andranik Ozanian ilə bərabər Trakiya və Makedoniyanın azadlığı üçün Balkan vuruşlarında Osmanlı imperiyasına qarşı Bolqar ordusunun "Makedon-Adriyanopol Könülli dəstələri" adı altında Erməni təboru yaradır. Drastamat Kanayanın (Dronun) başçılıq etdiyi erməni könülli dəstəsinin komandir müavini təyin olunan Njde 1915-ci ilin mayında 3-cü dərcəli "Müqəddəs Vladimir", 4-cü dərcəli "Müqəddəs Anna" ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərcəli "Georgi xaçı" ilə təltif olunmuşdur. İkinci Balkan müharibəsində yaranan Njde Bolqarıstanın "Cəsədər xaçı" ilə mükafatlandırılmışdır. (12)

Njdenin 1932-ci ildə Bolqarıstanda naşr etdiirdiyi "Soy Ruhunun İlkarəti" adlı kitabı və daha sonra "Xrolk" jurnalında çıxan "**Tsexakronutyun bir zəfar gücüdür**" adlı məqaləsi ilə erməni nəsional-sosializminin əsaslarını ortaya qoymuşdur.

Erməniyyin xaricdə funksional-faaliyyəti-ni genişləndirərk onu Ermənistən müdafiə etmək qabiləyyəti durumuna getirmək, erməni gencliyinin partiyanın konnar faaliyyətinin gücləndirmək, bütün gücləri Türkiyəyə qarşı bir cəbhəyə sövq etmək təzislərini həqiqət kəsirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-a gəndərmiş, qısa müddət içərisində Amerika Birləşmiş Ştatlarında "**Tsexakron**" hərəkatını yaratmaq tapşırılmışdır.

Tsexakronutyunun onun aşılıyacağı ideyaların əsasında "**Mən öz soyumu (tsex) bilməm, mən öz nəslimi güvənirəm, mənim soyum Allah-ha də yaxındır, ali irqdir, mən cismimdə Tsexakronu dəsiyirəm**" dayanırdı. Bu cəhətdən Tsexakron faşizmə eyniləşir.

Njdeyə görə, Tsexakron müqəddəs soyu tənqidi və elan edir: "Erməni olmağa o adam mənim soyum planetdə -er-

məni" kəlməsindən daha üstün şəylər vardır", yaxud "erməni olmaqdan avval da sən erməni olmalıdır!", "erməni öz tarixində ermənidən daha öncə adam olmuşdur, bə xüsusiyyətinə görə də onun faciələri qacılmasa olmuşdur".

"Mən Yer kürəsindəki ilahi ızləri öz soyundam oxudum, gördüm, opdim, təzim etdim və Tse-xakrona cəvərlidim" deyərən Njde ermənilərin ilahi soydan goldiyini iddia edir və qeyd edirdi ki, "soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi asrların şahididir, o əbədi olaraq ermənidir, Allahın ortağıdır". Qeyd edildi ki, erməninin özündürkə üçün bə tolımo inam da aşınmalıdır. Körnükələr bunu etmildirlər. (15)

Njdenin Tse-xakron tolımına görə, hər bir erməni bütün hayatı boyunca "Qarbi Ermənistən" hesab etdikləri orazinin türkələrin əlindən alınmasına çalışmalıdır. Onun qurdugu "Tse-xakron Uxter" (1933) adlı qurumu da bu ideyanın həyata keçməsinə çalışırdı. Bu tolım "Tse-xakron Uxter" erməni gənələr təşkilatının nüvəsi hesab olunurdu. "Ermənistən ermənilərə" devizini əsas tutan "Tse-xakron Uxter" in nizammamış və programı hazırlanmışdır. Ermənistən Respublikasının monoetnik dövlətə cəvrimliş "Ermənistən ermənilərə" devizinin həyata keçirilməsinə səbəbtəndir (14).

Njdeyə görə, erməni xalqı *Vətən kultu, qan kultu, dil kultu, voton uğurunda öz həyatını qurban etmə kultu, ulular kultu, güc kultu, öndər kultu* ilə həyatını davam etməlidir.

Vətən kultu: Erməni soyunun doğum yeri - nə hörmətidir. Erməni gənci bütün soyını Ermənistən arazisini genişləndirməyə sərf etməli və onun bundan böyük xoşbəxtliyi olmamalıdır. *Vətən kultu* Tse-xakronutun qan tozluğunu əsas qanun olaraq qəbul edir və digər xalqlarla eylemlərinə əleyhinadır.

Dil kultu: Tse-xakronutun hər bir erməninin bir-biriylə danişarkən yalnız erməni dilindən istifadə etməsinə əsas hesab edir. *Öz həyatını qurban etmə kultu*: Soyunu qorumaq üçün bu yolda olmok bir şərəfdür və "... Aslan kimi mübarizə etməliyik".

Ulular kultu: Tse-xakronutun nəsillər arasında əlaqların davam etməməsini ən böyük çatışmazlıq olaraq qəbul edir.

Güç kultu: Tse-xakronutun gücə xüsusi yer verir. Njdeyə görə, güclü qazanan ola, haqqı olmaz; dünya güclü olanın qarşısında boyun əyər.

Öndər kultu: Hər soyun başında xalqın təlevini müəyyən edən bir lider olmalıdır. Tse-xakronutun soy üzvlərinin öndərinin iradəsinə tabe olmasına tələb edir. O yazardı: "Ermənilik na vaxtsa Türkələri başğılayacaq, amma onun qarşısında diz çökəmdən, onu diz çökədərək...". (15)

Ermənilik (Armenizm) Njdeyə görə, hər şeydan üstündür. "Son avval ermanısan, sonra insansan! Ermənilik hər şeyin fəvqündədir". Elə bu sobobdən da, Azərbaycanın xalq şairi Baxtiyər Vahabzadə erməniliyin mahiyyətinə aydınlıq gotirərək yazımdır:

Biz başdan ayağa rəhəkim, şəfqətik,
O kin dağarcığı, o gəreşəndir.
Biz avval insanıq, sonra millatıq.
O, insan olmadan müllətləşəndir.

Tse-xakronutun ermənilərin maraqlarını hər hansı xalqın mənfaatlarından daha üstün tutur. Tse-xakronutun yalnız ermənilərin torpaq üçün vuruşmaga hazır olmasını tələb etmir, bu tolım daşı əralı gedərkən, ermənilərden türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde yəzirdi ki: "Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansi üsulla olursa-olsun yox etməliyik". Bu ideologyanın faşizm olduğunu Njde özü də danırdı. Tolımin bu nöqtələrini şərh edərkən deyir: "İtalyanların faşizmi var, almanların nazizmi, yəhudilərin isə sionizmi... Ermənilərinə Tse-xakronu var... Biz 1919-cu ildə bu fikirləri meydana gətirərkən, Mussolini öz düşüncələrini daha yeni-kenf köşf edirdi... Hitler orazılırin genişləndirən təzahürün həla təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir mənə daşılmamışdır. Biz isə xalqımıza onun Ana torpağı olan erməni dağlıq bölgəsinin (Şərqi Anadolu, Kiliyika və Qafqazın böyük bir orazini əhatə etməkdədir) geri vermək istəyirik... Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Biziş soyumuzun düşmənləri isə Türkəldir. Onlar ermənilər yer üzündən silirlər və məmələkətimizin torpaqlarının böyük hissəsini əla keçiriblər".

Təsədüfi deyildir ki, eyni illərdə İtaliyada faşizm, Almaniyyada isə mülli sosializm düşüncələri ictimai kütlələrə sırayat etməyə başlamışdır. Ermənistən Respublikalar Partiyasının erməni və rus dillərində çap etdiridi "Qaregin

Njde və onun təlimi" (Iravan-2004) kitabında qeyd olunur ki, İkinci dünya müharibəsi başlanarkən Njde bildir ki, Avropanın ölkələrində antierməni ovqat qırmızılaşdırılmış və almanlarda belə bir fikir vardi ki, ermənilər Almaniyadan düşmənlərinə yardım edərlər. Ona görə də, hərəkətə keçərək almanlarla əlaqəyə girir, Bolqarıstan və Rumuniyadan ermənilərin qovulub çıxarılmasının qarşısında alır. 1942-ci ildə Njde Berlinə gedərkən, ermənilərin almanlara sədəqətli olacaqlarını sübut edən materialları aparır. Təşkilatın sıralarında öz xalqının və torpagının həqiqi vətənpərvərləri kimi təriyə olunan və Avropana yaşıyan erməni gəncərlər vərdi. Öksarıyyət tarixçilər onları "Hitlerywend" lə bərabər tutular da, mahiyyət tamamilə fərqli idi. Bu təşkilatın bozü üzvləri sonralar "Abver" in xüsusi qruplarının tərkibinə, yaxud "Brandenburg" birləşməsinin strukturuna daxil oldular. 1942-ci il dekabrın 15-də Drastamat Kanayanın işa qarışıması ilə Erməni Milli Şurası yaradıldı, təzliklə şura Erməni Milli Komitəsi adlandırıldı. İkinci dünya müharibəsi dövründə bu komitə erməni antisovet alman tablüqatı mərkəzinə çevrildi. (1.s.34)

1944-cü ilin fevralında işgal olunmuş Şərqi ərazilər nəziri Alfred Rozenberqin əmri ilə Vartan Sarkisyanın rəhbərliyi altında "Birləşmiş Erməni Qərgahı" yaradıldı (4.s.326). Bu struktur Vermaxtda və Avropadakı bütün erməni hərbi və kaşfiyyat birləşmələrinə əlaqələndirildi. Erməni Milli Komitəsi A.Baceyan prezident, Abraam Gülxəndəyanı müavini seçdi (2.s.173). Komitə erməni millatçılık ideologiyası üzərində işlədi, kitab, tövliqat və rəsədlər və s. buraxdı. 1944-cü ilin aprelindən əyləq "Legion xəbərləri" nəşr olunmaga başladı.

Özlərinə xarici ölkələrdə dəyər axtaran ermənilər həmişə əlot rəoli oynamışlar. Əslində isə istər avropalılar, istərsə də ruslar onları pis əməl sahibi, xain kimi səciyyələndirmişlər. Bu gün haray salaraq soyqırımına məruz qaldıqlarını iddia edən ermənilərin soyu-kökü mölüm deyildir və onlar yetkin millət kimi xarakterizə olunmurlar.

Garegin Njde (Garegin Ter-Harutyunyan) da belə cinayətkarlıdan biri olmuşdur. Onun yaradığı "Tse-xakronizm" tolımı əsasında erməni faşizmidir. Faşizmin taməl fəlsəfəsi olan Nasional Sosialist tolimidir. Ermənistən ilk milliyət-

çi partiyalarından olan "Daşnakşütün"un da simvolu faşizmin qəbul etdiyi xəncəri xaçdır.

Njdenin müharibə illərində faaliyyəti - Ermənistən SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı mayor Melkumyanın hazırladığı sənəddə aydın yazılmışdır. Sənəddə bildirilir ki, Bolqarıstanda yaşayarkan Njde Ter-Harutyunyan "Daşnakşütün"un rəhbəri kimi, 1941-ci ildə SSRİ-yə qarşı alman kaşfiyyatı ilə əlaqə yaradaraq almanları göstərişi ilə Balkan yarımadasında millətçilərin arasında agentura şəbəkəsinin təşkil ilə müşəq olmuşdur. Ter-Harutyunyan almanın Berlinə yaradığı "Erməni Milli Şurasının" üzvü olaraq xaricə yaşıyan ermənilər arasında SSRİ-yə qarşı siyasi faaliyyət göstərmiş, 1944-cü il noyabrın 2-də Garegin Ter-Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. (16)

Sənəddə təsdiq edir ki, müttəhim Ter-Harutyunyan Sovet İttifaqının barışmaz düşməni kimi, 1941-ci ildə özünə yaxın tanış olan alman agenti Burev Semyon Ivanoviçin vəsatisilə alman kaşfiyyat və əks-kaşfiyyat orqanlarının Balkanlardakı rəhbəri "Doktor Delius" təxəllişlə Wagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı asasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olub və burada SSRİ-yə qarşı istifadə üçün adamların seçilən və almanlara təqdimatı ilə müşəq olmuşdur. Njde alman kaşfiyyatçısı mayor Drumyun göstərişi ilə 1942-ci ilin payızında Berlinə olmuşdur.

Njde köməkçisi Asatryan Qayk ("Simers") tərəfindən həbs olunmuşdur. Vəsatisilə, Bolqarıstanda yaşıyan 30 naşır ermənilərin Berlinə gəndərmiş, burada onlar Xoxenbanda kəndində yerləşən kaşfiyyat-təxribat məktəbində tolım keçərək Krima gəndərilmüşlər. Onlar Sovet Ermənistənə keçməli və orada kaşfiyyat-təxribat faaliyyəti ilə müşəq olmalı, alman ordusunun Ermənistənə sərhədlərinə yaxınlaşacağı təqdirdə əsyr qaldırılmış idi. 1943-cü ilin avqustunda Qaregin Ter-Harutyunyan Krimi gələrək, yuxarıda göstərilmiş kaşfiyyatçı-təxribatçıların qarşısında çıxış edərək onları almanın bütün göstərisilərini yerinə yetirməyə çağırılmışdır.

Ter-Arutyunyan Almaniyana işgal olunmuş şərqi əraziləri nəzirliyin yaradığı "Erməni Milli Şurası"nın tərkibinə daxil olmuşdur. "Erməni Milli Şurası"nın məqsədi SSRİ-yə qarşı mübarizədə Almaniyaya yardım etmək və Er-

mənistanada Almaniyanın protektoratı ilə millət-ci-burju hökumətinin qurulmasına nail olmaq idi. Dəvedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristov Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayr Kirakosoviçin, Doğramacyan Mardin Mkrtyçeviçin, Davydov Nşan Akopoviçin, Tomasyan Mkrtyç, Astvatsaturyan Nerses Srapijanoviçin, Sarkisyan Qurgen Semyonoviçin ifadaları asasında Ter-Harutunyanın günahı sübuta yetirilmişdir.

1948-ci il martın 10-da tərtib olunmuş ittiham aktına əsasən Ermənistən SSR Dövlət Təhlükəsizlik Nazırlığının birinci idarəsinin üçüncü bölməsinin rəisi, mayor Melkumyan Ermənistən SSR-in C.P.M. 200-cü maddəsinə rəhbər tutaraq 11278 nömrəli cinayət işini Ermənistən SSR-in DİN qoşunlarının hərbi prokuroru vəsaitəsilə SSRİ Dövlət Təhlükəsizlik Nazırlığının nazırında, xüsuslu məşvarətin diniñələrinin göndərilməsinə məqsədə boyğun hesab edərək 25 illik həbs cəzasını təklif etmişdir.

Njde sovet həbsxanasından olarkən də xəyanət yoluń davam etdi. O, həbsxanaya düşən kimi könlüllə olaraq sovet hökumətinə Türkiye-i mübarizədə ondan istifadə olunmasının təklifi etmişdir. 1948-ci il yanvarın 10-da İ. Stalino yazdığı məktubunda bildirirdi: "Man yaşadan və məşgül edən son arzu feodal Türkiyənin məhvində iştirak etməkdir... Man sizin türmanızda ölmək istəməzdim".

Njde Ermənistən SSR dövlət təhlükəsizlik nazırlığından ünvanlaşdırılmış məktubda yazırıdı: "Siz mənə rəqib kimi yanaşmaqdə davam edirsiniz. Bəli, Sovet İttifaqı türklərlə "qardaşlıq ittifaqi"nda olanda mən rəqib idim. Lakin indi xoşbaxtlıkmı bu məsələ həll olunub və mən Sovet İttifaqının simasında iki Ermənistən birləşdirilməsi xülyasını gerçəkləşdirəcək real qüvvə görürüm..."

Bununla belə, Dövlət Təhlükəsizlik Nazırlığı Njde vəsaitəsilə daşnaklarla olaqə yaratmaqla yanaşı, daşnaklar arasında təfriqə salmaqla da məraqlı idi. Bunun üçün da Njdedən bir vəsito kimi yararlanmağa çalışıldı. (5)

Bir müddət Dövlət Təhlükəsizlik Nazırlığının həbsxanasında saxlandıqdan sonra Njde məhəkəmə edilməsi üçün İrəvan gotirilmişdir. Məhkəmə zamanı Garegin Njde antisovet faaliyyətində və kütləvi qötülləri təşkil etməkdə gü-

nahkar bilinmiş, 25 illik həbs cəzasına möhkum olunmuş və 21 dekabr 1955-ci ildə Vladimir həbsxanasında ölmüşdür.

SSRİ aleyhina faşist təbliğatı aparan və SSRİ-nin məglubiyəti üçün faşist Almaniyası ilə ittifaq giron erməniləri yaxşı tənyan Rusiya Federasiyasının hakim dairələri faşist xisləti satıq Njdeyə İrəvanın mərkəzində heykal ucaldırıldından səsini çıxmardı.

Ermənistən Respublikasında iqtidarda olan Respublikalı Pariyası bu faşist görüşlü insan qassabını özərlərinə öndər sayırlar. Heykəldən öncə ermənilər 2012-ci ildə onun haqqında bir film də çəkmişdilər. Njdeyə heykal qoyulması onu göstərir ki, irqçılık və faşizm bu ölkənin dövlət siyasetidir. Dünyanın terroru hesab etdiyi şəxslər-başa Andranik Ozanyan olmaqla Stepan Şaumyan, Drob, Njde, Varujan Karapetyan, Monte Melkonyan, Vazgen Sarkisyan qəhrəman hesab olunurlar. Onlar özərlərdən olmayanların fiziki mövhvinə çalışmış və bunu göz qırpmadan, insanların halına acımadan həyata keçirmişlər.

Qeyd olunanları yaxşı xatrlayıyan dövlət təhlükəsizlik orqanlarının da səsini ucalmaması gizli matləblərdən xəbər verir. Ancaq Ermənistən prezidenti S. Sarkisyan, indiki Baş nazir Nikol Paşinyan Avropa ölkələri ilə ittifaq yaratmaq istəyindən bu ittifaqın Rusiya hakim dairələrinin regionda apardığı siyasetə zidd olduğunu aydınlaşan kimi Njdeyə abidə qoyulmasının səhər olduğu, ermənilərin antritüsü siyaseti yəritdiyi təqnid olunmağa başladı. Bu ikili yanaşma bir daha sübut edir ki, qonşu Rusiyənin regiondakı siyaseti münaqışının həlliinə imkan verməməklə yanaşır, həm də Azərbaycan Respublikasının arazi bütövlüyünün tömən olunmasına tələsmir. Moskvaya yaxşı məlumduñ ki, qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Zəngibasar, Qarakilsə, Üçkilsə, Gümrü, Kəvər və s. yerlər Kremlin rəhbərliyi ilə azərbaycanlılardan tömizlənmişdir.

Azərbaycan xalqı mührəbə istəmir. Çünkü Ermənistən-Azərbaycan Dağılıq Qarağab münaqışası zamanı 20 mindən artıq övladımız şəhid olmuş, 100 mindən artıq vətənə oğlu yaralanmış və ya şəkət olmuşdur. Bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin salınmışdır. Münaqışanın səhər yolu ilə həllində ümummilli lider H. Əliyev tərəfindən atılan

mühüm addım, ulu öndərin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münaqışının səhər yolu ilə həll edilməsi sahəsində faaliyyəti dönya içtimaiyyəti və xalqımız tərəfindən bəyənilir. Ancaq İlham Əliyevin dəfələrlə xatırlatdığı kimi, məsələ ancaq ölkəmizin arazi bütövlüyü, süvenliyi əsasında həll edilə bilər. Yurd-yuvalarından didərgin salınmış soydaşlarımız yerlərinə qayıtmalı, ata-baba torpaqlarının sahibi olmalıdır. Ona görə də, bu gün demokratiyadan dam vuran Qərib dövlətləri ikili yanaşmaya son qoymalı, beynəlxalq hüquq hörmət tətəmlə, Ermənistən-Azərbaycan Dağılıq Qarağab münaqışısını beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidirlər.

Ədəbiyyat siyahısı

1. Абрамян Э. Кафказцы в Абвере. М., 2006
2. Арменоведческий альманах Айказян. Т.10. Бейрут, 1984
3. Буланова О. Армянская помощь фашистской Германии. Газ. «Эх», 2017, 20 май, №86

4.Диверсанты Третьего Рейха. М., 2003
5.Овсепян В. Гарагин Нжде и КГБ' (<http://www.bvahan.com>), <http://vardanank.org>, <http://genocide.ru>

6.Ralf Epperson. Gözəgörünməz əl. Bakı, 2014

7.Лопухов Б.Р. История фашистского режима в Италии. М., 1970

8.Jean Michel Angebert, The Occult and the Third Reich, New York: Macmillan Publishing Co., Inc, 1974, p.4

9.Walter C. Langer, The Mind of Adolf Hitler, New York, London: Basic Books, Inc., pp.100-102

10.<http://fca.narod.ru>

11.<https://en.m.wikipedia.org> >wiki> Гарег...

12.http://wikipedia.org/wikidrashamat_kayan_note Chalabian2010-1

13.<https://mobile.twitter.com/com/status/>

14.Idelogiya/az>2016/05>qafar caxmaqla...

15.<https://525.az/site>

16.https://dic.academic.ru/pictures/wiki/fil es/80/PlaqueNjdeh_Spfa.SPG

Резюме

Маис Амрахов

Армянская националистическая идеология «Цехакрон» Нждена - символа армянского фашизма и его основные идеи

В статье рассказывается о формировании боевой группы армянских милитаристов, организаций, названных членами «Цехакрон» сначала в США, а затем в странах Европы со стороны Гарегина Нждэ. При этом заявляется о том, что учение Цехакрон выдвинуто со стороны Нждэ начиная с 1930 года. Он, в 1932 году с помощью книги «Движение духа поколения», опубликованной в Болгарии и в последующем с помощью статьи под названием «Сила триумфа Цехакронютиона», опубликованной в журнале «Хрофф» представлены основы армянского национального социализма. Согласно учению Цехакрона Нждэ, каждый армянин в течение всей своей жизни должны стараться отбить у тюрков те самые территории, которых они признают землями "Западной Армении". Организация «Цехакрон Ухтер» (1933), созданная им старалась ради осуществления данной идеи. Данное учение считается ядрышком организации армянской молодежи «Цехакрон Ухтер».

В статье, в том числе, высказывается отношение к возвышению памятника в Ереване, основателю армянского фашизма – мяснику человечности с фашистскими мировоззрениями из Партии Республиканцев, находящейся в правительственные кругах Республики Армении, и государственной политикой этой страны считается расизм и фашизм, а также признание

героями и возведение памятника мировому террористу Андранику Озаняну, Степану Шаумяну, Дро, Нжде, Варужану Карапетяну, Монте Мелконяну, Вазгену Саркисяну

Ключевые слова: фашизм, армянин, армянская националистическая идеология, учение Цехакрон

Summary

Mais Amrahov

Armenian nationalist ideology «Tsekhantron» of Ndzde, symbol of armenian fascism and its key ideas

Article is devoted to formation of battle group of armenian nationalists, organization called "Tsekhantron members" in the USA and further in European states by Garegin Ndzde. It is indicated there that, Tsekhantron training of commenced and forwarded by Ndzde since 1930. He revealed the basis of national – socialist of armenians by his article called "Tsekhantronutyun is a victory power" published in "Khrofik" magazine and his book called "Movement of Soy Spirit" published in Bulgaria in 1932. In accordance with Nzhde's "Tsekhantron training", every armenian shouls make an effort to release the territory which is considered as "Western Armenian" from Turkish during his (her) whole life. Tsekhantron Uchter (1933) institution established by him was trying to realize such idea. Such training was considered as a nuclea of armenian youtha organization "Tsekhantron Uchter".

Moreover article clarifies the imposing of statue in Yerevan to Garegin Ndzde, founder of armenian fascism- human butcher with fascism point of view, member of the Party of Republicans, being in the power in the Republic of Armenian, considering of Andranik Ozanyan, as well as Stepan Shaumyan, Dros, Ndzde, Varujan Karapetyan, Monte Melkonyan, Vazgen Sarkisyan, who are determined as terrorist of the world, and considering of imposing of statue to Ndzde means that discrimination and fascism is a state policy of such country.

Keywords: *Fascism, armenian, armenian nationalist ideology, Tsekhantron training*